



*Mahəmməd
və Güləndəm*

USTADNAMƏ

Bir insan ki, əsil olsa binadan,
Qəlbə dəyməz, düz xiyalı gözdiyər.
Artırış ziynetin şahənşah olsa,
Bir nəzərdə cəm mahalı gözdiyər.

Bir dostda olmasa ilqar, dəyanət,
Dərdə düzdən dərman etməz əyanət.
Öyünə, malına olar xəyanət,
Müxənnət dost qumaş, şalı gözdiyər.

Qazav-qədər başa salsa qarani,
Döylətə dəst olan etməz çarani,
Kasatlığı düşən kəsər aranı
Tikə dəstu döylət, malı gözdiyər.

Əsil dəstun məhəbbəti çox olu,
Özü düz, sözü düz, xədəng ox olu,
Mərd iyidin gözü, könlü tox olu,
Dəst yolunda qavax, dalı gözdiyər.

Demə şayır Vəli düşüf gümana,
Fəhm yetirifdi yaxşı-yamana.
Kamil olan qovl verməz şeytana.
Dərk eliyər, pür kamalı gözdiyər.

Ustadlar ustadnaməni bir yox, iki deyər, biz də deyək iki olsun.

Nə lazımdı naqabilə söz deyəm,
Xatırınə ya dəyməyə, ya dəyə.
Sizin olsun eyvan, otaq, alaçix,
Bizə bəsdi ya kölgəlik, ya dəyə.

Pis övlada öyündə versə yaxşı ata,
İyid çıxıb savar olmaz yaxşı ata,
Kamil ovçu bərəsində yaxşı ata,
Keçirəndə ya dəyməyə, ya dəyə.

Hüseyen deyir: mayıl oldum Gülxara
Geyinibdi atlas, ziba, gül, xara,
Qorxuram ki, qismət ola gül xara,
Bağban ölə, dal budağı yad əyə.

Ustadlar ustadnaməni iki yox, üç deyər, biz də deyək, üç olsun, boş
torbalar dolsun.

Bir aşiq olmasa kamil sanında,
Kəlam haralı, inan haralı?
Sərraf bazarında, usta yanında
Anlayan, haralı, qanan haralı?

Neylər nadan ləlü gövhər qabını?
Qayda budu: hər kəs tapa babını.
Kamil ovçu tora salsa ovunu,
Can deyən haralı, canan haralı?

Gəlməz dərin sözün kimi xoşuna,
Düşmə şairlərin tərə savaşına,
Sevda aşığına, eşq ataşına
Yandırın haralı, yanın haralı?

Şairlik nisbətdi bir ağır daşa,
Qorxuram cəngində xəyalın coşa,
Qoç kimi meydanda gəlsə baş-başa,
Sındırın haralı, sınan haralı?

Nəcəf bir qəvvasdı, salma dərinə,
Bir də çətin olar yerdə sürünə,
Kəklik, pərin çatmaz şonqar pərinə,
Gəlməsin könlünə güman, haralı?

Gəlin sizə hardan söylüyüm, sabiqəl-əyyamnan, keçən günlərdən,
keçmiş döyrannardan, ustaddarın kamalından, İsfahan şəhərindən, şah
Abbasdan.

Şah Abbas günlərin birində şikara çıxmışdı. Şəhərin qırığında bir
mollanın möhtəbi var iydi. Tələbələr izin alıb molladan, şah gələn yolun
kənarına, oynışmağa çıxmışdilar. Uşaxlar öz oynuna məşğul olanda

gördülər ki, bir qoşun gəlir ki, atın dırnağından qalxan toz asmanı bülənd eləyib. Uşaxlar başdadi qaşmağa. Uşaxların içində bir sonsuz düsgün qarının oğul nəvəsi var idi, adına Məhəmməd deyirdilər. Məhəmməd dedi ki:

– Ay uşaxlar, qaçmayın! O qoşun şah Abbasın qoşunu. Şah Abbasın özü də o qoşunun içindədi. Mənim sözümə baxarsınızsa sizə xarcdík alaram.

Uşaxlar Məhəmmədin bu sözünü eşidəndə əyləndilər. Dedilər ki:

– Məhəmməd, indi sən bilərsən.

Məhəmməd ləyiqinnən şahın ehtiramına düşdü. Özü də uşaqların baş sırasında durdu, dedi:

– Uşaxlar, siz mana baxın, mən nə iş eyləsəm, siz də elə eyləyin.

Şah gəldi yetişdi. Uşaxlar ədəb-ərkənnən şahın salamını yerinə yetirdilər. Şah gözüynən uşaxlara tərəf baxdı, gördü ki, başda bir uşax durub, uşaxlar ona baxırlar. Başdakı uşax nə iş görürsə, uşaxlar da onu görür. Şah dedi ki:

– Vəzir Allahverdi xan, o başdakı uşağı al atın tərkinə. Qalan uşaxlara da xarcdík ver, yola sal.

Vəzir Allahverdi xan Məhəmmədi aldı atın tərkinə, qalan uşaga bir qədər xarcdík verdi, yola saldı. Şah öz taxtı-səltənətinə atını sürüf getməyə başdadi. Yetirdi, atının düşüf, öz taxtı-səltənətində əyləşdi. Buyurdu ki:

– Vəzir Allahverdi xan, gətir görüm o uşax kimin nəyidi?

Vəzir Allahverdi xan, həmən Məhəmmədi gətirdi şahın qulluğuna. Məhəmməd şahın salamını ədəb-ərkənnən yerinə yetirdi. Şah buyurdu:

– Oğlum, kimin nəyisən? Kimlərdənsən?

Məhəmməd dedi:

– Ey qıvleyi-aləm, birinci küçədə bir sonsuz qarının oğul nəvəsiyəm, atam, anam da yoxdu.

Şah buyurdu:

– Oğlum, o ki, deyirsən nənən – dururmu?

Məhəmməd dedi ki:

– Bəli, durur.

Şah hökm elədi ki, qarıyı gətirin.

Şahın hökmünnən qarıya gətdilər. Padşahlıq səltənətindən bir dənə otaq verdilər, qarı burda yaşamaqda oldu. Məhəmmədi ara işdərində

işdətməyə başladılar. Bir neçə vaxt bu işində işdədi, bir qədərdən sonra Məhəmmədi şah çağırıldı, dedi ki:

– Oğlum, şikar oylamax sənətini başarırsanmı?

Məhəmməd dedi:

– Bəli, qıvleyi-aləm, başarıram.

Kamandarlıx livasını Məhəmmədə verdilər. Məhəmməd şikar oylamağa başدادı. Bir gün gedirdi beşini vururdu, bir gün gedirdi on dənə şikar vururdu. Bir gün də getdi, səkkiz gün çöldə qaldı, əlinə şikar keşmədi. Əli boş, üzü qara şahın yanına qayıda bilmədi. Gözünü dolandırıf dağlara baxırdı, gördü bir uzaq yerdə bir uca dağ görünür. Öz-özünə dedi ki: o dağda şikar olar. O dağın adına nə deyirdilər? – Əlvən dağı. O dağın qışı, yazı olmazdı. Hər vaxt orda çiçək, yaşıł otdar olardı. Məhəmməd səməndini minif, dağa sarı getməyə başladı. Əlvən dağının uca bir yalına çıxıf gördü ki, burda çiçək çiçəknən söyləşir. Ajdíx Məhəmmədi çox darıxdırmışdı. Gözünü dolandırıf, gördü dağın ayağında bir çökək, çökəkdə bir çadır var. Məhəmməd ürəkdən söyüñüf dedi ki: o çadırın yeyəsinin çörəyi olmuş olar. Atını minif çadırına getməyə başdadı. Gedəndə gördü ki, bu çadırda bir qız əyləşif, nə təhər əyləşif?.. Fərişdeyi-kirdar, ürək basan, sərfa kəsən, gözünü süzən, canlar üzən, düymə düzən, qönçə dəhan, gülü reyhan, süzgün baxan, gəl məni gör, dərdimnən öl, əlini vurma, geridə dur. Qız deyirəm, yayın qızdırmasını demirəm ki, qışda yaxandan əl çəkmiyə. Qız oğlana baxanda gördü ki, oğlan ajdi, rəngi üstündən söyrülüf. Qız öz xurcunuńu açıf, yaxşı çörəklər qızıl məjmayaya qoyuf, oğlanın qavağına gətdi. Oğlan atının örüyüňü ələf gəldi. Qız çörəyi oğlanın qavağına qoyuf, öz çadırına qayıtdı. Oğlan çörəyi yedi, qıza ürəyi çox yapışdırıfından öz-özünə dedi ki, gəl sən munun bu məjmayısını qır, görək qız sənə nə diyəjək. Məhəmməd məjmayı əlinə götürüb, dizinə təkan verif, iki parça elədi. Qız o tərəfdə dedi ki, indi oğlan çörəyini yımış olar. Gedim çörəyin qavını gətirim. Qız gələndə gördü ki, məjmayı iki parçadı. Qız oğlanın ürəyini qanif, geri qayıtdı. Çadırın hər yandan tənəflərini qopardıf, loğalax qayırıf, atının tərkinə bağlayıf, əyağını üzengiyə vuruf, atının belinə qalxdı. Ata bir təzyana vurdur, bir bələn aşdı. Məhəmməd qızın dalinnan baxıf dedi ki:

– Mən ki, şikar gəzirəm, bunnan da yaxşı şikar olmaz, gəl bunu qaytar, apar.

Məhəmməd də atını minif qızı yetirdi. Dedi:

– Qız, sən öz insafın, əyağını saxla, üçcə kəlmə sözüm var.

Qız əyağını saxladı. Məhəmməd qılincını döşünə çəkif, görək qızı söznən nə dedi.

Aldı Məhəmməd:

Dünya gözəlisən, dağlar maralı,
Söyüdüm, sonam, sən burdan qayıt!
Qoyma məni burda bağrı yaralı,
Söyüdüm, sonam, sən burdan qayıt!

Qız dedi ki:

– Zalim oğlu, qavaxdan danışan elə bilər ki, dalkının sözü yoxdu.
Aldı qız:

Dünya gözəliyəm, dağlar maralı,
Axmağın birisən, ordan qayıt!
Çox cavanlar qoydum bağrı yaralı,
Axmağın birisən, ordan qayıt!

Məhəmməd ürəyinə belə gətirdi ki, mən şah Abbasın adını ver-səm, qız qayıdar.

Aldı Məhəmməd:

Dağlar maralısan, göylər ülkəri,
Görmüşəm ləbində qəndi, şəkəri,
Bil ki, mənəm şah Abbasın nökəri,
Söyüdüm, sonam, sən burdan qayıt!

Aldı qız:

Dağlar maralıyam, göylər ülkəri,
Çoxlar arzılar bu qəndinən şəkəri.
Ağlar qoyaram sənin kimi nökəri,
Axmağın birisən, ordan qayıt!

Aldı Məhəmməd:

Məhəmmədəm, mana vermə azarı,
Sədrin üstə gördüm meydan, bazarı.
Mənəm şah Abbasın tək kamandarı,
Söyüdüm, sonam, sən burdan qayıt!

Aldı kız:

Güləndəm çoxlarına verdi azarı,
Çox dəllal axtarır meydan, bazarı.
Ağlar qoyar sən kimi kamandarı,
Axmağın birisən, ordan qayit!

Hər ikisinin sözləri tamama yetişdi. Qız ata bir qamçı vuruf, bir bələn də aşdı. Məhəmməd ata bir təzyana çəkif, qızı yetirdi, dedi:

– Qız, bir az da əyağını saxla, üç kəlmə də sözüm var.

Məhəmməd genə aldı, görək nə dedi:

Aldı Məhəmməd:

Başına döndüyüm, qurvan olduğum,
Məni qoyufunan harya gedirsən?
Ala gözlərinə heyran olduğum,
Məni qoyufunan harya gedirsən?

Aldı kız:

Çox oğlan qədəmmə qurvan olufdu,
Yan çöyüruf, mən Kişmirə gedirəm.
Yanıf atasına, giryən olufdu,
Yan çöyüruf, mən Kişmirə gedirəm.

Aldı Məhəmməd:

Üzülməynən sən də məndən aralı,
Bağrımın başını qoyma yaralı.
Mən ovçuyam, buraxmaram maralı,
Məni qoyufunan harya gedirsən?

Aldı kız:

Salamatkən üzül məndən aralı,
Sağ cəsədin eylətməynən yaralı.
Sən ağızlı ovçu tuta bilməz maralı,
Yan çöyüruf, mən Kişmirə gedirəm.

Məhəmməd öz-özünə dedi ki: gəl bir olan gücünü bu qızı bildir. Gücünü bildirmək üçün görək Məhəmməd nə deyir.

Aldı Məhəmməd:

Məhəmməd der: meydan bilər, bilərəm,
Zərbinən kəllənə qılıc çalaram.
Üzü üstə atının yerə salaram,
Məni qoyufunan harya gedirson?

Aldı qız:

Güləndəm səndəkin gerçəgin qandı,
Gəlirsən gəl, bu düz, bu da meydandi.
Boğazına salaram ipək kəməndi,
Yedəyimdə o Kışmirə gedərəm.

Sözlər tamamına yetişdi. Məhəmmədin ajığı tutuf, qılıcını belinən çəkdi, bir, beş, ta onatana qılıjin arxasından qızın başına vurdu. On tamamında qız dedi:

– Oğlan, əlini saxla.

Oğlan əlini saxladı. Qız dedi:

– Oğlan, ajığın dutmuşdu bir vuraydın, iki vuraydın, dəmirçi zindanına ha taftamırsan?

Məhəmməd qalxanını başına götürdü, qız ajixlı nər kimi qılıjını çəkdi, oğlanın başının bir qılıj vurdu ki, qavax süysünün dalına, qılıjin dalı isə iki qaşının arasına. Oğlan beyhuş oluf, atının yerə düşdü. Qız ajixlı ilan kimi atının yerə düşdü. İstədi oğlanın başını kəsib, Kışmir şəhərinə soğat aparsın. Oğlanın qaşından bir məhəbbət qalxıb, qızın canına çökdü. Qız dedi ki:

– Kaş mənim əllərim quruyayıd.

Ona qılıc vuran qız özü xan qızı idi, həkimlik dərsini oxumuşdu, seçilmiş həkimdən biri idi. Qızın Əlvən dağına gəlməyinin səbəbi də onda idi ki, dərman otları Əlvən dağında çox olurdu. Burdan çicək dərif, aparif, Kışmirdə dərman qayırırdı, hər dərdin dərmanını öz buxçasında gəzdirirdi. Qız öz-özünə dedi ki, indi bir dərman qayırram, sağalar, yaxamnan əl çəkməz, gəl bir dərman qoy, üç gün burda yatsın, səni də yolunnan eləməsin.

Üç gün vədəlik başına bir dərman qoydu, ən yaxşı dərmanlardan yeddi dənə də bir dəsmalin arasına qoydu, bir kağıza da yazdı ki, dərmanlar nə vədədən nə vədəyə qoyulasıdı. Barmağından qızıl

üzüyünü də çıxartdı, kağızın üstə qoydu. Görək ikinci kağızı söznən qız nə təhər yazır.

Aldı qız:

Başına döndüyüm, qurvan oldugum,
Məni axtarsan o Kışmirə gəlginən!
Yanıf, ataşına giryam oldugum,
Məni axtarsan o Kışmirə gəlginən!

Aldı o biri kəlməsini:

Bulannıx sel qoy gözümnən yerisin,
Qara duman Əlvən dağın bürüsün,
Səni vuran yerdə qolum qurusun,
Məni axtarsan o Kışmirə gəlginən!

Aldı o biri bəndini:

Yadiyar üçün namə yazdı Güləndəm,
Üzüm dönsün əyər mən sənnən dönsəm,
İnsafi sevərsən, usanma mənnən,
Məni axtarsan o Kışmirə gəlginən!

Qız sözünü tamama yetirdi, həmən kağızı bir-birinə qatdayıf üzüyü də arasına qoydu. Kağızın üstə yazdı ki: oğlan, yerim Kışmir şəhəridi. Adım Güləndəm xanımıdı. Məmməd xanın qızıyam. Görək gələsən, Kışmir şəhərindən məni gətirəsən, gətirməsən mənim yaylığım sənin başına, sənin papağın mənim başıma.

Bu sözü deyib, kağızın başını bağladı. Bir dəsmalın arasına düyləyif, oğlanın başını qaldırıf, başının altda qoydu. Oğlanın atının örüyüünü çalıf, hər üzünnən bir öpüş alıf, getməyə bina qoydu.

Qız getdi, Məhəmməd qaldı. Həmən dərmanı ki, qız vermişdi, Məhəmmədə, Məhəmməd düz üç gün yatdı, üç gündeən sonra yerin-nən qalxıf, atına baxanda gördü ki, at örühləndiyi yerin otunu torpağınatı yiyif. Məhəmməd gördü ki, yatdığı yerdə bir dəsmal durur. Dəsmalın ağını açdı, dərmannarın adını da oxuyuf, vaxdını qandı. Qızın özünə yazdığını kağızı da oxuyuf qandı. Məhəmməd cahallığının şoğuna ürəyi coşuf, istədi ki, buradan getsin; bir də nökərriyi yadına düşüf dedi:

– Gedim şahın qulluğuna, şah rusqat verər, qızın dalınnan gedərəm, verməzsə ixtiyarım onun əlindədi, getmərəm.

Atını minif, gəldi şahın qulluğuna. Bəli, şah Məhəmmədin gəlməsinnən xəvərdar oluf, Məhəmmədi hüzuruna çağırtdırdı. Şah buyurdu:

– Balam, Məhəmməd, on bir gündü hardaydın?

Məhəmməd dedi:

– Qıvleyi-aləm, mən getmişdim şikara, əlimə şikar keşmədi, əli boş, üzü qara sənin yanına qayda bilmədim.

Şah buyurdu:

– Balam, Məhəmməd, bir gün gedərsən yüzünü vurarsan, elə vaxt olar ki, yüz gün gəzərsən birini tapmazsan. Oğul, şikar olmamağınnan heş pisikmə. Söylə görüm, oğul, başına nə oluf ki, başını sarıyıbsan?

Məhəmməd xəjələtliyinən olanı şaha demək istəmədi. Dedi:

– Şah sağ olsun, atdan yixılmışam, daş başımı yaralıyif.

Şah dedi:

– Vəzir Allahverdi xan, dəsmalı oğlanın başının götür görək.

Başınınan dəsmalı götürdülər, gördülər ki, qılıc yarasıdı. Şah dedi:

– Oğlum, Məhəmməd, buraların şikarı qəhət olmuşdu ki, Əlvən dağına çıxdın, Güləndəmə başını çafdırın gəldin? Oğul, çox səni kimi oğlannarın başını o Kışmir şəhərinə aparif, söylə görüm nə dilnən yalvardın ki, sənin də başını kəsif Kışmirə aparmadı.

Məhəmməd dedi:

– Qıvleyi-aləm, dilimnən desəm od düşər, dilim, ağızım yanar, qoy sazi-söznən deyim.

Aldı Məhəmməd, şahın qulluğunda görək nə deyir.

Aldı Məhəmməd:

Başına döndüyüm, ay gözəl şahım,
Güləndəm məni o Kışmirə istəyif.
Sənnən qeyrəz yoxdu mənim pənahım,
Güləndəm məni o Kışmirə istəyif.

Səməndimi mindim, Əlvənə sürdüm,
O gözəl Əlvəndə çadırın gördüm.
Nanını yidim, məjmayışını qırdım,
Güləndəm məni o Kışmirə istəyif.

Bir cavab söylədim, cavabımı aldı,
Zərbinən qılınçı kəlləmə çaldı,

Üzü üstə atımnan bil, yerə saldı,
Güləndəm məni o Kişmirə isteyif.

Məhəmməd umudun dünyadan üzüf,
Bədənimin qanı kəlləmdən süzüf,
Gəl-gəl deyif, adıma kağız da yazif,
Güləndəm məni o Kişmirə isteyif.

Bəli, Məhəmməd sözünü tamama yetirdi. Həmən qız yazdığını kağızı
şahin qabağına qoydu. Şah kağızin mətlufunnan başa düşüf, Məhəmmədə dedi ki:

– Oğul, mən sənə rusğat verərəm, amma sənin nənəyin qarqış
qoymaz səni bir məkana çatasan, məni də qoymaz ki, burda dincələm,
oturam. Get, nənən rusğat versə, mən də rusğat verərəm.

Məhəmməd getdi nənəsinən rusğat almağa. Nənəsinin yanına
yetirəndə nənəsi dedi:

– Oğul, oğul da anadan belə soyuyarmı ki, on bir gündü sən mənim
yanıma gəlmirsən?

Məhəmməd dedi:

– Ana, nökərəm, öz ixtiyarım özümdə döy, izin verməsə gələ bil-
mərəm.

Anası düvara xəvər aldı:

– Qurvanın olum, oğul, de, başına nə gəlif? Niyə sarayıbsan?

Məhəmməd belə cavab verdi:

– Ana, atdan yixılmışam, daş yaralıyif.

Nənəsi oğlanın dəsmalını başından götürdü. Götürəndə gördü ki,
qılış yarasıdı, dedi:

– Bay, oğul, nə üçün Əlvən dağına getdin ki, Güləndəmə başını
çafdırıdn, gəldin?!

Güləndəm bir neçə şəhərlərdə məşhur tanınmışdı. Özü xan qızı
olmasına baxmıyaraq həmişə bəylərnən, xannarnan şiddətlə dava
edərdi. Oğlanın başının yarasını nənəsi görəndə ocuna bir az un alıf,
üstə bir az su töküf xamir qayırdı. O xamırın adına keçmişdə tüpürüh
məlhəmi deyirlərdi. O da köhnə qarılars dərmanıydı. Bu xamırı qarı
oğlanın başına qoyuf, dəsmalnan sarımağa başladı. Məhəmməd dedi:

– Ana, sənə üç kəlmə xayıstı var.

Anası dedi:

– Oğul, diyə bilərsən.

Aldı Məhəmməd, saznan – söznən görək nənəsinə nə deyir, nənəsi oğlana nə deyir.

Aldı Məhəmməd:

Canım nənə, gözüm nənə,
Rusğat ver, mən gedər oldum.
Od canımda yana-yana,
Rusğat ver, mən gedər oldum.

Aldı qarı:

Canım oğul, gözüm oğul,
Qoymaram səni ölüncən.
Sənə qurvan özüm, oğul,
Qoymaram səni ölüncən.

Aldı Məhəmməd:

Düşmüşəm yarın qəhrinə,
Bax, nənə, işin təhrinə,
Gəl, deyib, Kışmir şəhrinə,
Rusğat ver, mən gedər oldum.

Aldı qarı:

Qoymam səni mən ölməmiş,
Ömrümü başa vurmamış,
Şah sana rusğat verməmiş,
Gəl getmə rusğat verincən.

Aldı Məhəmməd:

Məhəmməd o yolu görüp,
Baxçadan gülünü dərif,
Şah mana uruşğat verif,
Rusğat ver, mən gedər oldum.

Aldı qarı:

Sana qurvan Şahravanı,
Bəs kimə tapşırıdin məni?
Yandırasan din-imanı
Çıxar canım sən gəlincən.

Hər ikisi sözü tamama yetirdi. Nənəsinnən rusğat aldı, şahın qul-luğuna gəldi. Şah buyurdu:

– Bala, Məhəmməd, nənənnən rusğat aldın?

Dedi:

– Bəli, qıvleyi-aləm, aldım.

Şah dedi:

– Oğul, mən də sənə rusğat verdim, getsən gedə bilərsən. Toy-ladan istədiyin atın birini al, min, get! Allahverdi xan vəzir, oğlana nə lazımdı tədarikini gör!

Oğlani ağır tədarikinən yola saldılar. At eşqili, oğlan eşqili, mənzil nəyə? – Yar eşqinə savah səhər yola düşdü, geri yanını fikirləşif gördü ki, karvan mənzili altı günlük gəlif. Belə baxanda gördü ki, yolun kənarında bir cimənnik var. Dedi:

– Gəl, bu cimənniyə düş, həmi atın dincəlsin, həmi də özün dincəl, sonra gedərsən.

Cimənniyə düşdü. Cimənnik kimin yeri olsun, qara döyün yeri olsun ki, quş gələndə qanatalar, qatır gələndə dırnax. Qara döyün bu yerdə iki qaravulu var idi. Qaravullar oğlanın atını gördükdə oğlana tərəf gəlməyə məşğul oldular. Oğlan surfa açıf çörək yiyrirdi, qaravullar oğlanın yanına gəlib heş bir sual-cavaf olmamışdan oğlani tutub qollarını bağladılar. Oğlan sazını götürüf, görək qaravullara nə deyir.

Aldı Məhəmməd:

Axdı didəm yaşı, döndü sellərə,
Yoxdu bu dərdimnən qanan, ağlasın.
Sığışmaz ki, dərdim, diyəm dillərə,
Yoxdu bu dərdimnən qanan, ağlasın.

Ağriyar bədənim, sizildar yaram,
Öz dərdimə yoxdu mümkünüm, çaram;
Bir gedən yox, şaha kağız göndərəm,
Bu günümə yazix nənəm ağlasın.

Kimin var ki, gələ girə dayağa,
Qanımnan büləndim əlvan boyaga,
Qaradı cəsətim başdan ayağa,
Bir kimsəm yoxdu ki, tamam ağlasın.

Məhəmmədəm, mən gəzmışəm ellərdə,
Vətənnən avara qaldım çöllərdə,

Söydüyümün gözü qaldı yollarda,
Eşitsin əhvalim, o, qan ağlasın.

Söz tamama yetişdi. Qaravullar oğlanın qolunu dar sarıldılar, olan xarşdığın əlinnən aldılar. Yoldaykan atını satdılar. Aparıldılar, qara döyüñ zindanxanasına. Zindanxanaya salıf, iki put qurmuşun da boy-nuna asıldılar, çıxdılar getdilər öz işdərinə. Oğlan gördü burda bir qoja kişi var, mirvari kimi aq saqqalı döşünə qədər tökülf. Qoja kişi xavar aldı:

– Oğul, sən haralısan?

Məhəmməd buyurdu ki:

– Bava, mən İsfahanniyam.

Qoja kişi Məhəmmədi söylədif, ürəyini qandı. Dübara Məhəmməd kişidən soruşdu ki:

– Bava, mən nə iş tutdum ki, məni zindana saldılar?

Qoja kişi dedi:

– Oğul, o sən düşdüyün yer qara döyüñ yeridi. Səni gətirən qara döyüñ qaravullarıdı. Bura da qara döyüñ zindanxanasıdı. Qara döyüñ bir arvadı var, oğul, səni çağırtdıajax. Sana nə desə, deynən anamsan, bajımsan. Genə nə soruşsa, deynən anamsan, bajımsan. Adı da Gözəl xanımıdı. Bir də, Gözəl xanım elə gözəldi ki, adam üzünə baxanda gözəlliyyin şoqunnan axlı başının gedir. Bir də, çalış üzünə baxma. Gözəl xanım olan otağın çöl üzündə tilsimnən bir şey var ki, nə desən oraya yazırlar. Yaxşı da, yaman da. Qara döy ona baxar, nə kimi söz danışsan ona görə cəza verər. Bir də, mən bu zindana düşəli qırx ildi. Qara döy səni buraxsa, gör məni də ala bilərsənmı?

Bu yerde Gözəl xanım iki dənə qız göndərdi oğlanı öz baravarına aparsın. Qızdar zindanın ağızının içəri daxıl oldu, oğlanın boynunun qurğusunu qırıldılar. Oğlanı qaldırdılar. Qoja kişi dedi:

– Oğul, sən bir-iki söz ki, dedim, sonra yadının çıxmış olar, qoy bir də gənə deyim.

Qoja kişi öz sazını götürüf görək oğlana nə tafşırıdı.

Aldı qoja kişi:

Canım oğul, gözüm oğul,
Dinəndə bajıdan danış.
Qurvan sən özüm, oğul,
Dinəndə bajıdan danış.

Bu sözdə qızın biri dedi:

– Ey zənanını aqlatdığımın qojası, oğlana nə öyrədirsən?

Qoja kişi dedi:

– Sözmün içi var, qoy deyim. Sizin yerdə öyə otax diyərlərsə, bu oğlanın yerində otağa baja deyillər, avuşqıya da ciji deyillər. Mən də oğlana deyirəm ki, aşixsan, avuşqalara, otaxlara tərif de, bəlkə xanımın xoşuna gələ, cavansan, səni azad eliyə.

Qızdar kişininin sözünnən əmin oldular. Aldı kişi sözünün o biri bəndini.

Aldı qoja kişi:

Çalış üzünə baxmaynan,
Özün öz öynü yixmaynan,
Mən diyən sözdən çıxmaynan,
Dinəndə bajıdan danış.

Miskin bavan eylər vəsyət,
Təvinnən dəyişmə xəsyət,
Yadında saxla bir nəsyət,
Dinəndə bajıdan danış.

Söz tamama yetişdi. Oğlani apardılar. Gözəl xanımın qulluğuna. Gözəl xanımın otağının qapısını aşdırılar. Qızdar dedi:

– Oğlan, buyur içəri!

Oğlan otağın qapısından ayağının birini içəri qoydu, istədi ayağının birini də içəri qoysun, Gözəl xanımın üzü Məhəmmədin gözünə sataşdı. Məhəmmədin axlı başının qəşə eləyif, yixıldı. Qızdar üzünə, gözünə su tökdülər, oğlani ayıtdılar. Oğlan ayılanda qoja kişininin nəsi-yəti yadına düşdü. Oğlan öz-özünə dedi ki: niyə üzünə baxıram ki, niyə belə oluram? Oğlan başı aşağı Gözəl xanımın otağına daxil oldu. Gözəl xanım soruşdu:

– Oğlan, qapıya gələndə niyə yixıldın?

Oğlan dedi:

– Xanım, mənim bir tutma naxoşdığım var, məni naxoşdux yixdı.

Gözəl xanım dedi:

– Bə niyə üzümə baxmırısan?

Oğlan dedi:

– Xanım, o tutmam tutanda mən gərək üç gün yerə baxam.

Gözəl xanım on dörd örük yasəmən zülfərinnən bir tel ayırif, şəkər məmənin süysünündən aşındı. Məmə deyirəm ey...qatış eyməsi demərəm. Qızın gözü oğlanı tutuf alsın, görək Gözəl xanım gözəl-gözəl nə buyurur.

Aldı Gözəl xanım:

Dürüs üzümə baxginan,
Oğlan, al məni, al məni!
Qolun boynuma taxginan,
Oğlan, al məni, al məni!

Aldı oğlan qızın cavabını:

Naməhrəmə baxan deyləm,
Bajım, səni alan deyləm.
Qol boynuna taxan deyləm,
Bajım, səni alan deyləm.

Aldı Gözəl xanım:

Məni almasan qan olar,
Canım sana qurvan olar,
Sana qurvan ağ məmələr,
Oğlan, al məni, al məni!

Aldı oğlan:

Qərif olan mehman olar,
Mehman özü kurvan olar,
Anamda gördüm məmələr,
Bajım, səni alan deyləm.

Aldı qız:

Gözələm, cəlləd duydurram,
Bütün gönüñü soydurram,
Gözərini mən oydurram,
Oğlan, al məni, al məni!

Aldı oğlan:

Məhəmmədə cəlləd duydur,
Taxisirkaram, gönüñ soydur,
Günahkaram gözüm oydur,
Bajım, səni alan deyləm.

Sözdər tamamına yetişdi. Oğlanın sözü də, qızın sözü də tilsimə yazılmışdı. Qızın ajiğı tutuf, iki put da qurmuşun bu artırdı. Dörd put qurmuşun oğlanın boynuna saldılar. Qoja kişi dedi:

– Oğul yaxşı qurtardin.

Məhəmməd dedi ki:

– Oğlun ölsün, qurtaran belə olar ki, dörd put qurmuşun boynuma asdilar?

Qoja kişi dedi:

– Oğul, bunda nə var? Hələ qara döydən Allah saxlasın.

Qara döy çox qoşunnan, çox calalnan yetirdi öz mənzilinə, səsdəndi:

– Gözəl xanım, məni bəyənirsənmi? Bax, gör nə cəlalnan gəlmışəm.

Gözəl xanım səsdəndi:

– Ey itin biri, sənin səsin mənim qulağıma çıvinin səsincə gəlmir! Sənin kimi kişinin arvadına da bir gədə sataşa bilərmiş...Qaravulların bir tustax getirmişdi, buraya çağırıldırdı. Yazığım gəldi, qavağına çörək qoyurdum, qoluma yapışdı, mənə əl atdı.

Qara döy ajıxlı nər kimi bir nərə çəkif, özünü tilsim yazısına yetirdi. Gördü ki, Gözəl xanım çox əl-ətək eliyif oğlana ki, məni al, – deyin, oğlan yaxın qoymuyuf. Anamsan, bajımsan, – deyif. Yazıyı oxuyuf, işdən bərxud oluf, özünü yetirdi Məhəmməd olan zindan-xanaya. Zindana girəndə Məhəmmədin bədəninə bir lərzə düşüf, çox qorxdu. Qara döy irəli yeriyif, iki qaşının arasından öpüf, Məhəmmədə çox alqış eləyif dedi:

– Halal olsun anayın südü sənə, oğul! Bəni-adəmdə mən bu mərfət görməmişdim. İndi mən Gözəl xanımın görüşünə gedəndə diyəcəm ki, onu öldürün, asın, kəsin, onda qorxmayan!

Döy Gözəl xanımnan xəlvət, öz cəlladlarını yanına çağırıldı, dedi:

– Mən indi sizə diyəjəm ki, Məhəmmədi öldürün, asın, kəsin. Amba elə apararsınız ki, Məhəmmədin rufu incisə, atanızı yandırram? Mən də dalınızdan gələjiyəm.

Özünü yetirdi qara döy Gözəl xanımın yanına. Ajıxlı nər kimi bir nərə çəkif, cəllad çağırıldı. Dedi ki:

– Cəlladlar, zindandakı cavan oğlanı apararsınız, çımənliyin ayağındakı aşvazxanada qulağı böyüklükdə dörгuyar, öz yağınnan qızardarsınız, gəlif yiyejəm.

Cəlladlar Məhəmmədi zindandan götürdülər. Qoja kişi dedi:

– Oğul, sən getdin, indi qara döydən məni də istə, al, mən bu zindana düşəli qırx ildi.

Bəli, Məhəmmədi cəlladlar apardılar. Qara döy bir neçə saat keçmiş Məhəmmədin dalınca getməyə başladı. Yetirdi, dedi:

– Oğlum, hara gedəjəksən?

Məhəmməd dedi ki:

– Döy sağ olsun, Kışmir şəhərnə gedəjəm, orda söygülüm var, onu gətirəjəm.

Qara döydə çox təjribəli dərmannar var iydi. Oğlana bir dənə çıxartdı dərman verdi, dedi ki:

– Oğlan, deməy olmaz. Belə-belə yerdə darrığa düşərsən, bu dərmanı günün qavağına tutsan mən qoşunumnan orda hazır ollam.

Oğlanın mərfətinə görə xətrini çox istəyirdi. Halal-hümbətdik eliyif, ayrılmaga başladılar. Məhəmməd bir neçə qədəm getmişdi. Qoja kişininin “məni qaytar” tafşırığı yadına düşüf, dibara qayıtdı. Qara döy dedi:

– Oğul, nə tamannan var, istə məndən, verim, utanma?

Oğlan dedi:

– Qara döy sağ olsun, səndən təmənnəm budu ki, o zindanxanadakı qoja kişiyi mənə bağışlayasan.

Qara döy qoja kişiyi ehtiramnan gətirdi. Məhəmmədin yanına qoşuf, “yaxşı yol olsun” deyif, yola saldı. Qoja kişi Məhəmməd ilə birlikdə günə bir mənzil, teyyi-mənazel getməyə başladılar. Bir qədər getmişdilər, gördülər ki, yolun qıraqında bir gözəl bulax var. Bulağın üstə otdular, çörək yedilər, qalxanda iki dənə yol ayrıldı. Qoja kişi dedi:

– Oğul, mən də sövgü dalınnan gedirdim. Qəza vurdu, məni saldı qara döyüñ zindanına. İndi mən gedif, sövgülümün yurdunu dolanısiyam, sevgümü tapmaram, ziyarətdi, gedim yurdunusa da dolanım. İndi burda ayrılx, sən öz söygülünün şəhərinə, mən öz söygülümün şəhərinə gedək.

Halal-hümbət ilə ayrıldılar. Hər kəs öz yolunnan getməyə başdadı. Məhəmməd gedirdi, gördü yoluñ kanarında bir güjdü naxır dana otduyur. Naxırın dalında bir adam dalı üstə ayaxlarını göyə qaldırıf ayaxlarıynan oynayır. Məhəmməd çağırıldı, xavar aldı ki:

– Danaçı qardaş, bu yol hariya gedir?

Danaçı dedi ki:

– Gəl, deyim haraya gedir.

Məhəmməd çıxdı danaçının yanına, salam verdi. Danaçı salamını alıf dedi:

– Aşix qardaş, buyur, otur!

Aşix oturdu. Danaçı dedi ki:

– Qardaş, mən sənin kimi aşix gəzirdim, yaxşı gəldin, mən sənə indi üç kəlmə söz diyərəm. Sözümün qabağını verərsənə, yolu diyərəm səna hansı şəhərə gedərsə, bir də, keçəl olmağıma baxma, nə istəsən onu da yerinə yetirməyə borcdu olaram.

Keçəl çomağını götürüf əlinə, görək Məhəmmədə nə deyir.

Aldı keçəl:

Məndən salam olsun, ay aşix qardaş,

İnsan olan neçə şeydən hasıldı?

Dünya nə üstündə varqərəl oldu?

O nəydi ki, dördü beşdən asıldı?

Məhəmməd fikirləşdi, dedi ki, bu danaçıdı, axırda oturuf, hər gələn aşixdan bir söz öyrənif. Nə bilir ki, bu sözün qavağı hansı sözdü. Gel bir sözü de, başını qurtar, get, yolunnan olma. Məhəmməd sazını götürüf, görək keçəlin sözünün qavağına nə deyir.

Aldı Məhəmməd:

Al cavabın verim, danaçı qardaş,

Ağdanalar göy danadan əsildi.

Bu sözdə danaçı dedi:

– Kəs, köpək oğlu! Sözüün dalını gətimə!

Məhəmməd kiridi. Keçəlin adı Nağıydi. Nağı soruşdu ki:

– Mən sənnən danamı xavar alıram, sözmü xavar alıram? Bax, indi ki, dana deyirsən, inək saxlameyifsan, buzoyu bağlameyifsan, nə bildin ağ dananın göy danadan əsil olduğunu?

Məhəmməd gördü ki, doğrudan danaçı çözüm qavağını bilir, dedi:

– Qardaş, gözün daniya baxırdı, xiyalım kəj getdi. İndi qoy durum sözüün qabağını deyim.

Aldı Məhəmməd:

Al cavabın verim, danaçı qardaş,

İnsan olan dörtcə şeydən hasıldı.

Abü ataş, xakü baddan xalq oldu,
Urufdu ki, dördü beşdən asıldı.

Aldı keçəl:

Bilirsənmi peyğumbərin yaşını?
Hansı yerdə şəhid etdi dişini?
O kimdi ki, kəsdi qəndil daşını?
O nəyə bənd oldu, nədən asıldı?

Aldı Məhəmməd:

Nuhu yazmışdır peyğumbərin yaşını,
Hindustanda şəhid etdi dişini,
Cavab Əmir kəsdi qəndil daşını,
O, yola bənd oldu, dindən asıldı.

Aldı keçəl:

Mən özüm keçələm, adımdı Nağı,
Sana yağlamışdım, bax, bu çomağı,
Göz üstə saxlaram qanan qonağı,
Qanan qonaxlara hörmət vəsildi.

Aldı Məhəmməd:

Məhəmmədi bağışlaynan, ay Nağı,
Azad elə, qulluğundan dustağı.
Axşam olur, yola salsaq qonağı,
Oturmaqdandısa getmə əsildi.

Hər ikisinin sözü tamama yetişdi. Nağı soruşdu ki:

– O getmək, getmək sözünü ki, deyirsən, bir de görün, axır hardan
gəlif, harya gedirsen?

Məhəmməd məjbur oldu ki, işi muna söyləsin. Dedi:

– Nağı qardaş, mən şah oğlu şah Abbasın nökəriyəm. Əlvən dağına
şikara gəlmışdım. Əlvən dağında bir qız başımı çafdı, mən beyhuş oluf
yixıldım. Yanıma bir kağız yazış qoymuşdu. Kağızda belə yazmışdı:
yerim Kışmir şəhəridi, atamın adı Məhəmməd xandı, öz adımlı
Güləndəmdi. Yaxşı dərmənnar mənim başımın yarası üçün qoymuşdu. Axı-
rında yazmışdı ki, Kışmir şəhərinə gəlif, məni gətirəsən. İndi, Nağı
qardaş, Kışmir şəhərinin yerini bilən döysən, Güləndəmi tanıyan döy-
sən, məni nə çox incidirsən? Qoysana varam gedəm!

Nağı dedi:

— Gördün işinin mənnən düzəldiyini. Bu iki yüz dana Güləndəm xanımındı. Mən də onun danaçısıyam. Əmisi oğlu Heydər bəyə iyirmi beş gündü toyu başdanıf. İndi ki, sən yoxsulsan, nökərsən, mən də yoxsulam, nökərəm. Yə gərək bu keçəl başı bu gərdənnən götürəm, yə gərək o qızı sana yetirəm.

Daniyi buraxıf, çomağı çəkif, Məhəmmədin qabağına düşüf, dedi: gəl!

Munun öyündə bir nənəsi var iydi. Öyüne yetirəndə dedi:

— Nənə, palaz qoy, qonax gəlir.

Öydə nə var idi ki, qonağa palaz qoyayıdı, bir həsir iydi, bir Məmmədnəsir, yan bajadan yel əsir, soyux adamı kəsir.

Qarı dedi:

— Öyü yixılmışın oğlu, daniyi buraxıf nə gəzirsən belə buralarda?

Belə diyəndə Nağıının ajiğı tutdu, çomağı götürüb, görək qariya nə nəsihət verir.

Aldı keçəl:

Canımın yeyəsi, ay gözüm nənə,
Qonağın könülü xoş gəldin söyər.
Sana bu nəsyətim, ay sözüm, nənə,
Qonağın könülü xoş gəldin söyər.

Döyməkdən ağızında qoymadım dişi,
Vədəsiz, kamalsız ağardın başı.
Qonax neyner aşı, bozbaş, lavaşı,
Qonağın könülü xoş gəldin söyər.

Pis sözünnən diysindirmə qonağı,
Qaş-qavax tökəndə puzlur damağı,
Sana nəsiyətdən yoruldu Nağı,
Qonağın könülü xoş gəldin söyər.

Söz tamama yetirdi. Oturdular, Məhəmməd ilə Nağı sakit oldular. Nağı Məhəmməddən Güləndəm Əlvən dağında yazdığını kağızı istədi. Məhəmməd həmin kağızı çıxarış, Nağıya verdi. Nağı kağızı əlinə alıf, qariya verdi ki:

— Nənə, apar bu kağızı Güləndəmə ver.

Qarı kağızı götürüf, Güləndəmgilə getməyə başladı. Gedif, Güləndəm xanımın yanında oturuf, Nağının ajiğına kağızı verməyif, qayıdış geldi.

Nağı soruşdu:

– Nənə, kağızı verdin?

Qarı barmağını dışdiyif dedi:

– Oğul, üç bənd sözüm var, möhlət ver, onu deyim.

Görək kağızı vermədiyinə qarı nə deyir, onun qavağına Nağı nə deyir.

Aldı qarı:

Başına döndüyüm, qurvan olduğum,
Apardım kağızı, verə bilmədim.
Oduna yanıfan, bıryan olduğum,
Apardım kağızı, verə bilmədim.

Aldı Nağı:

Canım nənə, gözüm nənə, ay nənə,
Apardın kağızı, niyə vermədin?
Yadından çıxdımı, ay gözüm nənə,
Apardın kağızı, niyə vermədin?

Qarı gördü ki, Nağı munu öldürəcəh, dedi: “Gəl ölmüşə yalan söylə, yalan yarriğan ha döy, uçasan, ölsən. Gəl ölmüşə yalan söylə, bəlkə səni öldürmüyə”.

Aldı qarı:

Gedifnən yolda ha düşüb yatmadım,
Ha yüyürdüm, mənzilinə çatmadım,
Getdim, Güləndəmi öydə tappadım,
Çalışdım, üzünü görə bilmədim.

Aldı Nağı:

Əyif-əyif sənin qədin pükəjəm,
Gözünnən mən qənni yaşdar tökəjəm.
Bu çomaxnan yurdunda turp əkəjəm.
Apardın kağızı, niyə vermədin?

Aldı qarı:

Qonağın Məmmədə bağışda ananı!
Boynuna götürmə bavalı, qanı!
Qurvan olsun sana bu Nərgiz banı!
Apardım kağızı, verə bilmədim.

Aldı Nağı:

Niyə mənə qəsəm verdin qonağı?
Yidiyini, içdiyini eyləjəm ağı,
Sana burda yalvarmadımı Nağı?
Apardın kağızı, niyə vermədin?

Hər ikisinin sözü tamama yetişdi. Məhəmmədin yanında Nağı əlaç aça bilmədi, özünü vurdubazara; beş put duz alıb gətirdi verdi qariya ki, günortuya kimi əz, daniya duz verəjəm.

Nağı kağızı Güləndəmə verməməyinin üstündə qariya cəza edirdi. Qarı başdadı duzdan əzməyə. Qarının qüvvəsi yoxdu ki, o günə əzif qurtarsın. O biri tərəfdən Güləndəm xanım Məhəmmədin dərdinnən dərman yimişdi, qarıyı çağırtdırdı, qarı söylərdi, onun eyni bir az açılırdı. Bu zaman Güləndəm bir dənə qız göndərif, qarıyı çağırtdırdı. Qız gəlif dedi:

– Qarı nənə, səni Güləndəm çağırır.

Qarı dedi:

– Qızım, Nağı mana duz əzdirir, beş put duzu günortuyatan əzəsiyəm.

Qız qayıdış, Güləndəm xanımın yanına gəldi. Xanım dedi:

– Qız, qarıyı niyə gətimədin?

Qız dedi:

– Xanım, Nağı yazış qarının qavağına beş put duz qoyuf, deyir ki, günortuyatan əzəsən. Qarıyı qoymadı gəlməyə.

Xanım dedi:

– Qızdar, bir-ikiniz gedin, dəli ölmüşün əlinnən alın qarıyı, burya gətirin.

Qızdar gəldilər Nağının yanına, yalvar-yaxar elədilər, qarıyı almax üçün boynuna qoydular. Nağı dedi:

– Onda mənim özüm də gələjəm xanımın yanına.

Əlvən dağında Güləndəmin Məhəmmədə yazdığını kağızı, üzüyü götürüf, getdilər Güləndəm xanımın yanına. Güləndəm xanımın yanına yetirəndə Nağı çomağı sinəsinə götürüf, görək xanıma nə deyir:

Aldı Nağı:

Canım xanım, gözüm xanım,
Məhəmməd bizə gəlifdi.
Qurvan sana özüm, xanım,
Məhəmməd bizə gəlifdi.

Sənsən gözəllər ülkəri,
Ləbindi misir şəkəri,
Şah Abbasın öz nökəri,
Məhəmməd bizə gəlifdi.

Əlvən dağında tafdığın,
Könlünü könlünə yafdığın,
Başını qılınçnan çafdığın
Məhəmməd bizə gəlifdi.

Öydə qoymuşam qonağı,
Nədi mana sözün sağı?
Muştulux istəyir Nağı,
Məhəmməd bizə gəlifdi.

Söz tamama yetdi. Xanım işdən bərxud oldu, qızdara dedi:

– Qızdar, gedin, çörək pişirin, qonax gələjək.

Qızdar çörək pişirməyə getdi. Qarıya da dedi ki:

– Sən də get, beli mana gəti, Nağıya hozun içini çıxartdırıjam.

Qarı da getdi beli gətirməyə. Nağıyı xəlvətə çəkif dedi:

– Nağı, söylə görüm, bu dediyin sözdən bir xavar bilirsənmi?

Nağı dedi:

– Xanım, bu sözdən nə xavar bilim?

Düvara çıxardıf, Əlvən dağında Məhəmmədə yazdığını kağızı, üzüyü qavağına qoydu. Xanımın ürəyi şaddanıf, yaxşı ağır nəmərrər verdi. Bir neçə qızıl verif dedi:

– Nağı, sizin yerrər yerdən olur; bir yaxşı otax məxmərnən qu tükü yorğan-döşəklə bəzət. Məhəmmədə yaxşı qulax as, gecə on ikidə gələjəm. Hərgah gəlməsəm Məhəmmədnən mənim görüşməyim qiyamata qaldı.

Bəli, Nağı gedif, xanım dediyi fərmayışdarı yerinə yetirdi.
Məhəmmədə də dedi ki:

– Qardaş, qız gejə gələjək.

Nağı bu işdəri yerinə yetirif, danasını yiğmağa getdi. Sahat on iki tamamında gejə Məhəmmədin ürəyi davam gətirməyif, sazını götürüf, görək nə deyir.

Aldı Məhəmməd:

Kəm ağılim, məni salif çöllərə,
Könlüm, fələk, gör nə yaman pozğunu.
Sığışmir ki, dərdim diyəm dillərə,
Könlüm, fələk, gör nə yaman pozğunu.

Kifayətdi könlümə həm dursalar,
Ziyarətdi əlin əlimə versələr,
Bu günümədə hərgah məni görsələr,
Deyillər ki, bu divana azğındı.

Kim neylər ki, yazı tərsə yazılıa,
Qorxum budu, yordan əlim üzülə.
Sahatımın biri dönüp yüz ilə,
Dəqiqənin biri mənə yüz gündü.

Gəldin bu qürvətə hardan, Məhəmməd?
Kimin var qurtara dardan, Məhəmməd?
Söyüşdün, ayrıldın yordan, Məhəmməd!
Diyəsən ki, yarın səndən üzgündü.

İndi size söylüyüm Güləndəm xanımnan. Güləndəm xanımı böyük vəzirin öyünə qonaxlıqa apardılar. Sabah saat onda qonaxlıqdan fariq oldular. Bu gün toyun vədəsi idi ki, Güləndəm xanımı Heydər bəyə köçürsünlər. Bəli, Nağı gəldi Məhəmmədin yanına:

– Qardaş, Güləndəm gəlmədi?

Məhəmməd dedi:

– Xeyir, qardaş, gəlmədi.

Bu şəhərdə bir belə qayda var iydi ki, hər kəs öz quvvasına görə yaxşı çörək, yaxşı xələtdər qız köçən günü qıznan bahəm oğlan öyünə aparardılar. Nağı özünü bazara vuruf, yeddi girvənkə düyü aldı, üç girvənkə yağ aldı, bir ilan dilli xancal aldı, yeddi arşın kəndir aldı, getdi. Düyüünü qaynadıf, bir yaxşı lətif piloy pişirdi. Kəndiri Məhəmmədin belinə bağladı, xancalı da üstən qurşadı. Qonşuluqlarında gəlin

variydı, gəlinin paltarını alıf gətirif, Məhəmmədə geyindirdi. Bu piloyu bir qava qoyuf, bir dəsmala bağlayıf, Məhəmmədin əlinə verdi. Gözdənilər, gəlini atdandırıldılar, toy gecəsi oldu, toy gəlif addiyan zaman bunlar da toya qoşuldular, getdilər oğlan öyünə. Nağı elə gözdedi ki, Güləndəm xanımı kejəvədən düşürdülər, apardılar otağa. Nağı da Məhəmmədi qavağına salıf, buları da xanım gedən otağa apardı. Otağın bir tərəfinnən bir pərdə çəkdilər xanım üçün. Bəli, Güləndəm xanımı qoydular bu pərdənin dalına. Nağı gözünü dolandırdı, Məhəmmədi saxlamax üçün, gördü ki, bir böyük sandıx var, bu sandığın dalı saxlaş yerdı. Munu sandığın dalında saxlasa, heç kəs görməz. Aş qavını Məhəmməddən alıf, şənlikdən gələn xörəklərin içində qoyuf, Məhəmmədi sandığın dalında gizdətdi, özünə də belə tapşırıx verdi ki, Heydar bəy yatanda başını kəssin, Güləndəm xanımı da gətirib gəlsin. Nağı qayıtdı öz öyünə.

Axşam gəlif arıya düşdü. Lənpə yağındı, xoddandı, qonum-qonşu, nökər-nəyif, hər kəs öz öyünə getdi. Heydar bəy də öz otağına gəldi, qızın pərdəsini tulladı, salam verdi.

– Əmi qızı, xoş gəlifsən, – dedi.

Məhəmmədin dərdindən yediyi dərman qızın rəngini saraldıf, qarınını da yekələndirmişdi. Heydar bəy qızın halını belə görəndə geri duruf, qılıjını döşünə basıf, görək qiza nə deyir, qız Heydar bəyin cavabına nə deyir.

Aldı Heydar bəy:

De görüm, başına nələr gəlifdi,
Söylə görüm, bu dərd səndə nə dərddi?
Rəngin nədən saralıfdı, solufdu,
Söylə görüm, bu dərd səndə nə dərddi?

Aldı Güləndəm xanım:

Özüm billəm başıma nələr gəlifdi,
Mənim dərdim bir oğlanın dərdidi.
Gül irəngim saralıfdı, solufdu,
Mənim dərdim bir oğlanın dərdidi.

Aldı Heydar bəy:

Yığdırın başıma duşmanı, yadi,
Canıma salıfsan bir yanar odu,

Deynən görüm qarnın niyə belədi?
Söylə görüm, bu dərd səndə nə dərddi?

Aldı Güləndəm:

Gejə-gündüz bu dərd məndə kərəmdi,
Yervəyerdən sizildayan yaramdı.
Ürəyimdə dağ, qarnımda vərəmdi,
Mənim dərdim bir oğlanın dərdididi.

Aldı Heydar bəy:

Heydar qoymaz səndə bu qıdas qala,
Zərbinən qılıcı kəllənnən çala.
Büyün, sabah qalif uşağın ola,
Söylə görüm, bu dərd səndə nə dərddi?

Aldı Güləndəm:

O sözü Güləndəmə bir də deməynən!
O qəleti elədin, bir də eləməynən!
Bavalı götürüf, günahımı yuməynən,
Mənim dərdim bir oğlanın dərdididi.

Hər ikisi sözü tamama yetirdi. Heydar bəy çəkdi qılıçı, qızın boyunu vurmax istədi. Məhəmməd sandığın dalında hazırlaşmışdı. Sandığın dalının elə qalxdı ki, Heydar bəy diyəsən əli-ayağı sarıxlı böyüdü. Xancalı çıxarif, istədi Heydar bəyin başını kəssin, Güləndəm xanım dedi:

– Ədə, zalim oğlu, qoy gözü baxa-baxa canı çıxsın.

On dört örük yasəmən telinnən bir tel ayırif, şəkər məmənin üstə basıf, görək nə deyir:

Aşır qolun, yar boynuma salginan,
Çıxsın duşman gözü, var görə-görə.
Hər üzümdən bir cüt busə alginan,
Çıxsın duşman gözü, var görə-görə.

Aldı Məhəmməd:

Döşənnəm xakına yar, iltimasa,
Borcun vardı mənə, ver görə-görə.

Ayanat elə hər üzündən bir busə,
Borcun vardı mənə, ver görə-görə.

Aldı qız:

İyid odu yernə yetər ilqarın,
Söygülü odu ki, tapa öz yarın
Tərlan qaynağına çəkif şikarin,
Qoy çatdasın, ölsün sar görə-görə.

Aldı Məhəmməd:

Gecə-gündüz, şükr edim xudaya.
İnşallah əməyim getmədi zaya.
Qavaqda durarsa əsrəmiş maya,
Durarmı küməkmizə nər görə-görə.

Aldı qız:

Güləndəm də sana qurvan, sadağa,
İndiki döyranı sürək savağa.
Ağız-ağza qoyaq, dodaq-dodağa,
Ləb dahan içində, sor görə-görə.

Aldı Məhəmməd:

Məhəmmədəm, ağlım başımdan çasıır,
Danışa bilmirəm, dilim dolaşır.
Qulac qollarını boynumnan aşır,
Sinələr dayansın xər görə-görə.

Hər ikisinin sözü tamama yetişdi. Oğlan dedi ki:

– Gəl qaçaq!

Qız dedi:

– Ləvənd oğlu, hana qaçırsan? Hər tükənin qapısından bizdən ötrü
bir dənə şax asılıf, hər löün meyva desən o şaxlarda tapılar. Gecə saat
doqquzda bir at Heydar bəyə, bir at da mana gələjək, minif hər şaxdan
bir meyvə dərər, yükümüzü tutarıq, bazarın ayağına çıxanda da varif
gedərik.

Bəli atdar qapıya gəldi. Heydar bəyin əli-ayağı sarıxlı, zirzəmiyə
tulladılar. Nökərrər atları qapıya bağlayıf getdilər. Heydar bəyin atını

Məhəmməd mindi, Güləndəm xanım da öz atını minif, hər tükənin qapısından meyvə dərə-dərə şəhərin ayağına gəldilər. Şəhərin ayağınınnan çıxıf, yola ravan oldular.

Bir yağış yağdı, bir yağış yağdı ki, yağışdan tutuf, göyə çıxmax olardı. At dizinətən yerə cumurdu. Məhəmməd dedi ki:

– Mən Nağıyı görməmiş getmərəm.

Getdilər Nağının qapısına. Dedilər:

– Nağı, ay Nağı.

Nağı çıxıf dedi:

– Can Nağı! Gəldinizmi?

Məhəmməd dedi:

– Gəldik.

Nağıynan Məhəmməd nə cür həlal-hümmət eləyib ayrıldılar, bunu diyək, siz də eşidin.

Aldı Məhəmməd:

Canım Nağı, gözüm Nağı,
Qardaş, sağlıxnan qalasan!
Sana qurvan özüm, Nağı,
Qardaş, sağlıxnan qalasan!

Aldı Nağı:

Xoş gəlifsən, ay Məhəmməd,
Qardaş, sağlıxnan gedəsən!
Yükün ətir qoxur cənnət,
Qardaş, sağlıxnan gedəsən!

Aldı Məhəmməd:

Unutma mən diyən sözü,
Yadından çıxartma bizi,
Yaman düşər atın izi,
Qardaş, sağlıxnan qalasan!

Aldı Nağı:

Dediyin yerinə yetirrəm,
Sən diyən sözü bitirrəm,
Danıyanız izin itirrəm,
Qardaş, sağlıxnan gedəsən!

Aldı Məhəmməd:

Məhəmməd eliyir xiyal,
Nağıda var belə kəmal,
Çörəyini elə həlal,
Qardaş, sağlıxnan qalasan!

Aldı Nağı:

Nağı dərdindən hal eylər,
Gör Məhəmməd nə xiyal eylər.
Güləndəm xanım həlal eylər,
Qardaş, sağlıxnan gedəsən!

Hər ikisi sözünü tamama yetirdi, həlal-hümmət elədilər, ayrıldılar. Məhəmmədlə Güləndəm yola düşüf getməyə başladılar. Nağı danıyı çıxardıf, oların dalıynan, izdərini basdırı-basdırı gedirdi. Bir on, on iki verst yol danıyı hayladı oların dalıynan. Olar getməkdə olsun... Sabah açılıf, Heydar bəyin kənizi gəldi otağı təmizləməyə. Gələndə gördü ki, otaxda bayğular ötüşür. Qız belə xiyal elədi ki, həlbət şəhərə qonaxlığa çağırıflar. Bəli, qız qayıdırı mənzilinə, Heydar bəy dedi:

– A qız, ay qız, mən burda qaldım!

Qız qayıdif baxanda gördü ki, Heydar bəyin gözdəri sıçan görmüş pişik kimi işıldırıb. Qız özünü xavara çatdırı. Heydar bəyin nökərləri və qonum-qonşusu tökülfə gəldilər. Heydar bəyi zirzəmidən çıxardılar.

Heydar bəy zirzəmidən çıxanda sinəsi dəmirçi kürəsinə dönüf yanası oldu. Görək Heydar bəy burda söznən nə deyir.

Aldı Heydar bəy:

Könlüm bir cananın sorağındadı,
Gündə yüz min dəfə görəsim gəlir.
Leyli buxağından asılan gülün
Məjnunuyam, gülü dərəsim gəlir.

Aldı dal kəlməsini:

Türkmən gözəlindən bir sən qalıfsan,
Hər yanının on dört höruk salıfsan.
Bir canım var, yar, əlimdən alıfsan,
Bir quru qəfəsəm, nəfəsim gəlir.

Leyli-Məjnun körpüsündən keçmişəm.
Yarımın əlindən şərbət işmişəm.
Heydar bəyəm, bu söydaya düşmüşəm,
Özümün özümə güləsim gəlir.

Sözün tamama yetirdi, hökm elədi, qoşun tədarük edildi. Bir iz izdiyən götdü, bir irəmçi götdü, qoşun səf-səf oluf, dalıycan getməyə başladılar. Bir qədər getdilər, gördülər ki, yolun qırğıına çoxlu dana sürüflər. Danaçı yixılıf, öz-özünə söz oxuyur. Heydar bəy dedi ki:

– Salam əleyküm, ay danaçı!

Danaçı qalxanda gördü ki, Heydar bəydi. Heydar bəy danaçıdan soruşdu, dedi:

– Ədə, bir-iki attı getdimi?

Danaçı dedi:

– Ədə, axmax oğlu axmax, mən dana otarıram, at nədi?

Heydar bəy dedi:

– Adə, elə demirəm, deyirəm bir arvat, bir kişi attı getdimi?

Danaçı dedi:

– Ə... bu haranın axmağıdı görəsən? Güjdü danadı, nə bilim neçəsi dişi, neçəsi erkəkdi. Sanamamışam ha?!

Heydar baxanda gördü ki, bu, Nağıdı. İrəmçi irəmə baxdı, dedi:

– Hariya gediflərsə Nağının əliynən gediflər.

Gətdilər Nağının boynunu vurmağa. Heydar bəy dedi:

– Əl saxlayın. Olar qara döyüñ yerinnən keşmiş olacaqlar. Qara döy hər yüz adama bir adam alajax torpaq basdısına. Onda bir yüzün əvəzinə Nağıyı verərik.

Nağıyı piyada qoşunun qabağıynan hayladılar. Axşam gəldi arıya düşdü, gejəni də yol getdilər, sabaha bir qədər qalmış qara döyüñ səhrətinə yetirdilər. Gördülər ki, təpənin başında bir qaraltı gəlir. Heydar bəy dedi ki:

– Nağıyı çağırın, göndərək. Olar qara döyüñ qaraullarıdır. Tutsunlar Nağıyı, zindana aparsınlar, yol açıq olsun, biz də gedək.

Nağıyı çağırıldılar. Heydar bəy dedi:

– Nağı, get gör o qaraltı nə qaraltıdı? Bizə bir xavar gəti.

Nağı çomağın çəkif getməyə başladı.

Bu, Heydar bəy diyən qaraltırlara yetişəndə gördü ki, bu Güləndəmnən Məhəmmədin atıdı. Məhəmmədnən Güləndəm sərməşib yatıf. Nağı görək buları şirin yuxudan nə cür ayıldır.

Aldı Nağı:

Canım xanım, gözüm xanım,
Oyan, xanım, qoşun gəldi!
Qurvan sənə özüm, xanım,
Oyan, xanım, qoşun gəldi!

Güləndəm oyanıf, görək Nağının cavabında nə deyir.
Aldı Güləndəm:

Xavarı gətirən Nağı,
Sən o yannan, mən bu yannan!
Heydara çəkərəm dağı,
Sən o yannan, mən bu yannan!

Aldı Nağı:

Biz qaşsax heç kimsə bilməz,
Dost ağılıyif, duşman güləməz.
Çoxnan azın oyunu olmaz,
Çoxdu, xanım, qoşun gəldi!

Aldı Güləndəm:

Diləyim haxdan dilərəm,
Olar bilər, mən bilərəm.
Cəmini atdan salaram,
Sən o yannan, mən bu yannan!

Aldı Nağı:

Nağının özü bir candı,
Bir canı sizə qurvandı.
O gələn qoşun milyondu,
Qaçax, xanım, qoşun gəldi!

Aldı Güləndəm:

Sən Güləndəmə baxgınan,
Çafdığım yiğif yığınan.

Gələni mənə çıxınan,
Sən o yannan, mən bu yannan!

Hər ikisi sözlərini tamama yetirdilər, hər üçü dava libasını geyindilər. Sabah açıldı. Savahınız üzünüzə xeyirə açılsın. Qoşun təbliçəngini vurdular. Dava başdandı. Bular bir sürü körpə quzunun içində ac canavar kimi düşdülər. Güləndəm xanım soldan vurdu, sağdan çıxdı, sağdan vurdu, soldan çıktı, Nağı da çomağımı işə saldı, Məhəmməd də Güləndəm kimi böyük hünər göstərdi. Dört gün, görə gecə dava elədilər.

Qız Məhəmmədin dərdindən dərman yemişdi deyin, çox haldan düşməsdü. Buna görə daha artıq qüvvəsi qalmamışdı. Qız bu qüvvədən düşməginqə görə söznən görək nə deyir.

Aldı qız:

İldirim tək at sürməkdən
Daha məndə hal qalmadı.
Şümşək tək qılıc vurmaxdan
Daha məndə hal qalmadı.

Sağdan düşdüm, soldan çıxdım,
Kəllədən qayalar yafdım.
Leşdərindən hasar çəkdirim,
Bizim dağda el qalmadı.

Çökək, dərə, göl oldu qan,
Düşmən başına oldu fərمان.
Məni haldan salif dərman,
Məndə tutar, bel qalmadı.

Gəldim zindanına düşdüm,
Tilsim bulağından işdim.
Qara döyün yerinə keşdim,
O bilməmiş bel qalmadı.

Güləndəm heç söyməz xöryət,
Xöryətə yaraşmaz şəryət.
Qaşmağa da qoymur qiryət,
Danışmağa dil qalmadı.

Sözün tamama yetirdi. Həmən qara döyün Məhəmmədə verdiyi dərman variydi ki, günün qavağına tutuf baxanda, Məhəmmədin yadına düşdü. Dərmanı günün qavağında üsfürdü. Bəli qara döy qoşunuynan hazır oldu. Qara döy qoşunuynan qırlığını qırdı, qırkıyanı da qaçif canını qurtardı. Apardı Məhəmmədgili beş-on gün qonax eliyif, saxladı ki, yornuxlarını alsınlar.

Qara döy neçə il idi ki, Gözəl xanımı gətirif tilsimə salmışdı. Nitqi yoxudu xanıma baxmağa. Öz-özünə qara döy belə fikrə getdi ki, bu Gözəl xanımı da verim Məhəmmədə, qanına vayis olmuyum, qoy bunu da aparsın getsin. Elə ki, Məhəmməd döydən rüsxət istədi getməyə, döy rüsxət verib dedi:

— Oğul, Məhəmməd, Gözəl xanımı da öz xoşumnan verirəm sənə, onu da apar!

Sonra Məhəmmədi yaxşı şərəflə, ərkanla yola saldı. Nağı, Məhəmməd, Güləndəm xanım, Gözəl xanım özlərini yetirdilər hariya? — Əlvən dağına. Həmən Güləndəm oğlanın başını çaplığı yerə gələndə Güləndəm Məhəmməddən soruşdu:

— Məhəmməd bura haradı?

Aldı Məhəmməd, görək saznan, söznən buranın hara olduğunu Güləndəm xanıma necə deyir.

Aldı Məhəmməd:

Nə xavar alırsan, Güləndəm xanım,
Sənə qonax gələn yerdə bu yerrər.
Günbəgündən məni dərdə salırsan.
Sənə qonax gələn yerdə bu yerrər.

Səməndimi mindim, gərdənə sürdüm,
O çökəkdə sənin çadırını gördüm.
Çörəyini yedim, məjmayını qirdim,
Mən ölüf, sən qalan yerdə bu yerrər.

Məhəmmədəm, mən keşmişdim canımnan,
Burda göl durmuşdu, gülyaz, qanımdan.
Xavar al əhvalım Gözəl xanımdan,
Gedifnən gəldiyim yerdə bu yerrər.

Məhəmməd sözünü tamama yetirdi. Məhəmməd öz-özünə belə fikrə getdi ki, Güləndəm xanımın ki, rəngi belə saralıb, boğazı nazilif,

qarnı yekələnib, şah bu Güləndəmi görəndə mənə deyəjək: – Oğul, gətdiyin gözəl budumu? Məhəmməd bu fikrə gedif, rəngi qاشdı, Güləndəm xanım oğlana baxanda dedi:

– Məhəmməd, diyəsən Heydar bəy düşən dərdə düşdün?

Məhəmməd dedi:

– Bəli, xanım.

Güləndəm xanım özünü dağa yetirib, səkkiz rəng çiçək dərib dedi:

– Məhəmməd, mən bu bir dənə ciçəyi yeyib oləjəm.

Yeddisini də dalbadal göstərdi ki:

– Bunları mənim göydəmə sürtərsən.

Güləndəm ciçəyin birini yeyiv oldu. Məhəmməd gözünün yaşıyan başdadi ciçəkləri bir-bir xanımın göydəsinə sürtməyə. Ciçəyin yeddisini də sürtüf tamam edəndə bir buludun altından ay çıxan kimi qız ayılıf qalxdı. Məhəmməd yeriyif, qızın boynunu qucaxlıyif, hər üzündən bir busə aldı. Nağıya baxanda gördülər ki, davax dəymış öküz kimi ağzının suyu töküür. Məhəmməd dedi:

– Ay Nağı, çox zəhmətimi çəkifsən, Gözəl xanımı da sənə verirəm.

Gözəl xanım otdu ağlamağa ki:

– Mən bu keçəlin nəyinə gedim?

Güləndəm gördü ki, doğrudan Gözəl xanıma keçəl Nağı yaraşdır, insafi bunu götürməyən həkimliyini buna da sübut elədi. Bir neçə gün burda qalif, yığıdıgi cürbəcür ciçəklərnən Nağının da başını qurtardı. Nağının süfatı Məhəmmədin süfatından daha yaxşı idi. Nağı Məhəmmədin sazını alıf, görək Gözəl xanıma nə deyir.

Aldı Nağı:

Şükür olsun xalığın o gününə,
Məhəmmədi mənə mehman elədi.
Zikir edəm, dua qılam bu günümə,
Məhəmmədi mənə mehman elədi.

Heç demirdin bu dünyada mən varam,
Dərdimə yox idi mümkünüm, çaram.
Axrətətən sağalmazdı bu yaram,
Güləndəm xanım indi dərman elədi.

Nağı, rəndə vurma, şüşə nəzilməz,
Basmağnan kəc yeriyən düzəlməz.
Könül bir şüşşədi, sinsə salağmaz,
Gözəl xanım yaman çəm-xəm elədi.

Nağı sözün tamama yetirdi, Gözəl xanım ilə Nağıyı barışdırıldılar. Attarını minib, şahın qulluğuna getdilər. Şah işdən barxud olub, Məhəmmədin gəldiyini bildi, Güləndəm xanımın görüşünə gəldi. Gördükdə Güləndəmin gözəlliyyinə aşiq oldu. Qayıdır öz taxtı-səltənətinə əyləşib, vəzir Allahverdi xanı hüzuruna çağırıldı. Vəzir Allahverdi xan şahın fərmayışına görə gəldi, dedi:

– Ey qıbleyi-aləm, bizim üçün qulluq!

Şah dedi:

– Gedər, Güləndəm xanımı deyərsən ki, şah deyir mənim qırx nökərim var, ən əsysiyi Məhəmməddi. Mən Məhəmmədi göndərdim Kışmir şəhərindən səni gətti, sən belə hesab etmə ki, Məhəmmədə gəlifsən. Yox, səni özümə gətirtmişəm. Bu cavabı de, mənim hüzüruma gəti.

Vəzir Allahverdi xan gəldi Güləndəmin hüzuruna, şah deyən cavabları ona söylədi. Bu sözdən Güləndəmin acıçı tutuf, ayağa qalxdı, dedi:

– Mən cavabımı gedib şahın hüzurunda sölyiyəjəm.

Güləndəm xanım getdi şahın hüzuruna. Ədəb-ərkənlə şaha salam verib, hüzurunda durdu. Şah həmən sözünü Güləndəmin özünə təkrar elədi.

Güləndəm xanım alsın, görək şaha saz, söz ilə nə deyir.

Aldı Güləndəm:

Şah oğlu Şah Abbas, ay cənnətməkan,
Mən goləndə Məhəmmədə gəlmisəm.
Şahlarda olmazmı heç namus çekən,
Mən goləndə Məhəmmədə gəlmisəm.

Hökmü ədalətsən, divani-şəryət,
Şəriət heç vaxtı söyləməz xoryət.
Papaxda namus olar, yaylıxda qiryət,
Mən goləndə Məhəmmədə gəlmisəm.

Bənnə olan tikdiyini yıxarmı?
Önəndə çay heç tərsinə axarmı?
Qaynata da gəlninə kəc baxarmı?
Mən goləndə Məhəmmədə gəlmisəm.

Son sözünü, budu, dedi Güləndəm,
Şahım, gəlif əl götür sən yaxamdan.

Yerinnən tərpənsən, fayda yox sənnənə,
Mən gələndə Məhəmmədə gəlmışəm.

Dalınca da bu bayatıyı oxudu:

...Üz meydandı,
Sinəm bazar, üz meydandı,
Şahım, fərmayış elə,
Bajarsan düz meydandı!

Güləndəm sözünü tamama yetirdi, şah Güləndəmdə olan qüvvəyi bilirdi. Qorxusundan göydəsinə zəlzələ düşdü. Gördü dediyi sözü təkrar eləsə təxtini tarmar eliyəjək, öz-özünə dedi:

– Önəndinə danışmaq yaxşıdı.

Düvara Güləndəmə dedi ki:

– Camalına baxdım, eyib tapa bilmədim, dedim bəlkə kamalında eyib ola. Mən səni sınağa salırdım. Sınaxdan çıxdın. Məhəmmədnən Nağıya qırx gün toy eləməyə borşluyam.

Toy başlandı, otuz doqquz gün, qırxinci günü toyu tamam elədilər. Güləndəm xanımı tapşırıldılar Məhəmmədə, Gözəl xanımı tapşırıldılar Nağıya. Mübarək olsun toy, sağ olsun toya yiğilanlar, sağ olsun bu toyda iştirak eliyənlər və oxuyanlar! Olar hər ikisi muradlarına çatdılar, istiyənlər də öz muradına çatsın.